

# میلان فیصلہ

Цѣна 12 к.

۷ یون

قیمتی ۱۲ پیک

№ 7



İrandan bizə çatan mətəin bir qismi

Abunə qiyməti Tiflisdə və ətraf üçün  
aprelin əvvəlindən yanvarın birinədək,  
yə'ni:

9 aylığı (39 nüsxə) - 4 manat

Altı aylığı (26 nüsxə) - 3 manat

Üç aylığı (13 nüsxə) - 1 manat 60 qəpik

Əcnəbi məmləkətlərdə 9 aylığı - 5 manat

Nüsxəsi - idarəmizdə 10 qəpik

Özgə şəhərlərdə . . . . 12 qəpik

Məcmuənin adresi: Tiflis, Voronsovski  
küçədə, nömrə 47.  
"Molla Nəsrəddin" idarəsi.

Тифлис, Воронцовская улица № 47

Редакция журнала

«МОЛЛА НАСРЕДДИН»

İdarəyə göndərilən məktub və məqalələr  
açıq türk dilində yazılmış olmasalar,  
çap olunmayacaqlar.

Adres dəyişmək haqqı 7 ədəd 7 qəpiklik  
markadır.

**Cümə 28 cəmədiyəl-əvvəl 1324 Hər həftə nəşr olunur 7 iyul 1906**

Doqquz aylıq müştərilərə töhfə üçün iki kitabça göndəriləcək.  
Əvvəlinci töhfəmiz "Bəna usta Zeynalın hekayəsi"dir ki, Molla  
Nəsrəddinin təsnifatındandır. İkinci töhfəmiz yoldaşımız  
"Ümidvar"ın "Bədir bu qədər zülm" adındakı məcmuəsidir.

## "QEYRƏT"

mətbəəsi bu dəfə Germaniyadan təzə üsul bir  
çap maşını dəxi gətirdi. Qeyrət mətbəəsinin  
qəsdı budur ki, müsəlmanlar arasında çap iş-  
lərini yüngülləşdirib mətbuatın, xüsusilə mək-  
təb və təzə nəfli milli kitabların qiymətlərini  
ucuzlatsın və bu lazımlı iş barəsində camaatı  
özlərə möhtac eləməsin. Qeyrət mətbəəsi-  
nin türkcə və rusca bə'zi çap qiymətləri:

Paket 500 ədəd 1 manat 60 qəpik

Paket 1000 ədəd 2 manat 60 qəpik

Blank 500 ədəd 1 manat 70 qəpik

Blank 1000 ədəd 2 manat 70 qəpik

Kartışka 100 ədəd 50 qəpik

Hər cür dəftər və kitablar dəxi ucuz qiymətlə  
çap olunur. Özgə şəhərlərdən sifariş dəxi qə-  
bul olunur və poçt ilə əcələ göndərilir.

### MOLLA NƏSRƏDDİNİN TELEQRAF

## XƏBƏRLƏRİ

Paris - İyun ayının beşində gecə saat səkki-  
zə yavıq bir neçə nəfər əli silahlı bədəfkar İran  
bankına tökülmüşlər: bankın xəzinədarı Bəd-  
namül-məmaliki dörd yerdən ağır yaralıyıb 6  
katrilyon (milyon min milyon) kağız pul apar-  
mışlar. Bədəfkarlar polisə tərəfindən təqib  
edilib "opera" teatrına girdikləri yerdə tutuldu-  
lar.

Tehran - Parisin Viviyen küçəsindəki kütüb-  
xaneyi-kəbir müdirindən bu məzmununda bir te-  
leqram gəlmişdir: cənab ədibi-danışmənd  
Nəcmüd-dövlə ricamızı qəbul edib kitabxana-  
mıza hədiyyə babətindən bir neçə cild təqvim  
göndərsin, çünki bundan sonra Fransa höku-  
məti İran təqvimindən saat xoşlamamış xaricə  
qərz pul buraxmayacaqdır və bir də təqvimini-  
zə baxınız görün Rusiya dövlət dumasının işi  
nə tövr olacaqdır?

## AXUND İLƏ KEŞİŞİN VƏ'Zİ

İrəvan quberniyasında bir kənd var, adı  
"Samanlıq"dır. Kəndin camaatı yarıya qədər  
erməni və yarıya müsəlmandır.

Bir gün at ilə haman kəndin mülkədarı Rə-  
himbəyə qonaq gedirdim. Yay fəslı idi. Uca  
atın üstündə oturub kəndin alçaq divarlarından  
həyətlərin hamısını görürdüm. Həyətin birində  
bir erməni arvadı toyuq-cücəyə dən səpirdi.  
Bir həyətdə bir müsəlman arvadı arxın kənarın-  
da qab yuyurdu. Həyətin birində bir erməni  
uşağı ağacın kölgəsində oturub kitab oxuyur-  
du. Bir həyətdə on iki-on üç yaşında bir mü-  
səlman uşağı pişiyin quyruğuna ip bağlayıb  
həyətin o tərəfinə, bu tərəfinə qaçırıdı və pişik  
movuldaya-movuldaya uşağın dalınca dalı-dalı  
hərəkət edirdi.

Həyətin birində böyük tut ağacının kölgə-  
sində bir neçə erməni oturub çörək yeyirdilər.  
Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovza-  
yıb danışırıdı. İstəyirdim keçib gedəm, haman  
keşisdən bir söz eşidib atı saxladım. Keşiş uca  
səs ilə dedi: Hayreniq, hayreniq, hayreniq!  
("hayreniq" erməni dilində "vətən" deməkdir).

Çünki mən erməninin dilini başa düşürəm,  
bir qədər dayandım keşişin sözlərinə qulaq  
asam. Bu heyndə küçənin bir tərəfindən mü-  
səlman danışığı eşitdim. Atı qabağa sürüb  
gördüm ki, küçə ayrımında divarın kölgəsində  
dörd müsəlman oturub. Bunların birisi Axund  
Molla Qurbanqulu Molla Qurbanəliyoy idi. Bu  
axundu mən çoxdan tanırdım, özü də İran əhli-  
dir. Molla Qurbanqulunun əlində bir kitab var  
idi. Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-  
tam ilə qulaq asırdılar.

Keşiş uca səslə kəndlilərə bu sözləri deyir-  
di: "Erməni millətinin dünyada üç sevgili bala-  
sı var: "vətən", "millət" və "dil" və nə qədər

ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının həmidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalisinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər. Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi. Molla kitabdan bu sözləri oxuyurdu: Babi-həftüm: Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, hamın şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq".

Keşişin belə səsi gəlirdi: ey mənim erməni qardaşlarım! Dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düşər olub, qarışqalar at nalinin altında əzilən kimi ermənilər qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar. Bunilə belə, erməni ölüm halında çan verə-verə genə deyib: "Vətən, vətən, millət, hayreniq". Ey mənim qardaşlarım, nə qədər ki, millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz genə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik. Yaşasın vətən yolunda fəda olan erməni milləti, yaşasın millət uğrunda şəhid olan qardaşlar. Getse, getse hayreniq!

Molla Qurbanqulu kəndlilərə deyirdi: ağacın altında, suyun qırağına böl etmək yaxşı deyil, çünki həmzad, əcinnə, şeyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbristanına və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristanına və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır, insanı görsələr zərər yetirərlər. Əgər bir kəşin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona "həft həsar" duası yazım.

Bu sözləri eşidib atı sürdüm müsəlmanların yanına və üzümü Molla Qurbanquluya tutub dedim:

Ey aridən ari bala mərdanə, utanma,  
Hər ləhzədə ol sakini-çayxanə, utanma.

Çıxma eşiyə sel tuta gər dam ilə daşi,  
İç çayuvi, çək tiryəküvi, böyrüvi qaşi,  
Yanında oturmuşlar əgər olsala naşi,  
Ver tüstüsünü onlara məstanə, utanma.

Axşamətək ol guşeyi-həmmamdə sakin,  
Dırnaqlarına bağla həna, saqqala lakin,  
İnsanı salar rövneqə bu xeyrül-əmakin,  
Ondan sora çıx saqqala vur şanə, utanma.

Sübh olcaq əyaqə dur, otur isticə gündə,  
Paltarlarının bitlərini qır göz önündə,  
Ver özgəsinə olmasa gər fürsət özündə,  
Gey paltarını, seyr qıl hər yanə, utanma.

Yüz zəhmət ilə qonşuların elmi tapanda,  
Sən alim olursan gedib asudə yatanda,  
Sən eyş qıl onlar toza, torpağə batanda,  
Get yarü rəfiq ilə gülüstanə, utanma.

Cümlə işi at bayıra, tap bir sulu qəlyan,  
Aksizni əgər qoymasa ol azimi-İran,  
İranda olur tənbəki tiryak ilə ərzan,  
Ləng olma, götür rəxtivi İranə, utanma.

Bir söz deməyə nökarivi tutkilə mə'zun,  
Bir sözlə cənabınızı edim dəhrdə məmnun,

Dərviş Ağabalanı tapıb algilən əfsun,  
Ondan sora hey vur sulu qəlyanə, utanma.

Bir də edirəm mən sənə bir böylə vəsiyyət,  
İranda cəhd et özüvə tapgilə xidmət,  
Fövt eyləmə, bil fürsəti hər ləhzə qənimət,  
Ol sidq ilə zəvvar çilovxanə, utanma.

Təng olsa əgər başına ol büq'eyi-Təbriz,  
Çünki ora bir şəhrdi pürdər, qəməngiz,  
Get Xoyda səfalər çəkib ol eşqlə ləbriz,  
Çıx qəl ə kənarında xiyabanə, utanma.

Var yaxşı səyahətli çəmən qəl'eyi-Xoyda,  
Bir parə əcayib iş olur Xoyda hüveyda,  
Hər nə ürəyin istəsə, dərhal olu peyda,  
Bir az qalib ol adəmi-dərxanə, utanma.

Söz müxtəsər, ol bir neçə il sakini-İran,  
Al bir ləqəbi-fəxirə, tut rütbeyi-ə'yan,  
Qardaş, olusan getmə sən axırda peşiman,  
Yox faidə axırki peşimanə, utanma.

Bir qədri qalib hümmət ilə cəm elə dövlət,  
Ondan sora qıl bir dəfə Kaşanə səyahət,  
Xab içrə gözün görməsə, eyllə təbəbət,  
Bənd olma bu övzayi-pərişanə, utanma.

Ver huşuvi Molla Nəsrəddinə amandır,  
Bu fürsəti fövt eyləmək əlbəttə yamandır,  
Hər kəs bu nəsihətləri dərk eylədi xandır,  
Bir şəhrdə bax min iki yüz xanə, utanma.

**Lağlağı**

**BAKININ**

## **ƏTRAF XƏBƏRLƏRİ**

Məşqətə qəsəbəsində altı minə yavıq müsəlman sakindir. Məktəb az olduğuna görə yənidən dörd üsuli-cədid məktəbi və bir gimnaziya və bir sənət məktəbi guşad eləməyə qərar qoydular. Qiraətxanalar da tərəqqi etməkdədir. Hər cür qəzet, məcmuə, kitablar mövcuddur. Kənd əhli kəmalı-şövq ilə qəzet oxumağa gəlirlər və savayı ayrıca qəzet alanlar da çoxdur, məsələn "Həyat", "İrşad", gündə hərəsindən yüz əlliye kimi satılır. O ki qaldı Molla əminin qəzetindən keçən həftə dörd min nüsxəyə kimi satıldı, hərçənd keçən həftə Molla əmi məcmuəsində Məşqətə barəsində iftira yazmışdı, guya oğurluq atın və inəyin qiyməti flən qədərdir, ancaq biz onu təkzib edirik ki, bizim kənddə belə şey olmayıb və inşallah olmaz da.

Qala qəryəsinin camaatı bu günlərdə böyük sülh əqd elədilər ki, bundan sonra bir-birlərini öldürməsinlər, həmin bu sülh məclisində yüzə yavıq üləmələrimizdən var idi. Allah bunlara əcri-cəzil kəramət buyursun.


Ramana kəndində iki nəfər cavan müsəlman dövlətlilərinin hümməti ilə iki yüz uşağa yetərlik bir üsuli-cədid məktəbi guşad olundu.

Sabunçu - Sabunçu bəyləri və dövlətliləri xərclərində bir az qənaət eləyib bir "Müsəlman neft kampaniyası" açmağa qərar qoydular.

Balaxanı kəndinin dövlətli müsəlmanları "ikinci müsəlman neft kampaniyası" açdılar. Bu gün saat xoş olmağa görə on səkkiz yerdə neft buruğu qazımağına bina qoydular.

Zabrat - Dünən axşam saat on radələrində Zabrat müsəlmanlarının neft şirkət kampaniya-





Потепо.

— Mirzə, mənim dərsimi də, qoyum gedim evimizə.

— Bala, indi əlimdə vacib işim var, get evinizə, dərsini sabah deyərəm.

sının buruqlarına yanğın düşdü, iyirmi beş neft mədəni buruğu yandı və bir qaç imarət. Zərər namə'lumdur.

Suraxanı - buranın üçüncü rus-müsəlman məktəbinin uşaqlarından Bakı şəhərində olan gimnaziyaya daxil olmaqdan ötrü əlli beş uşaq imtahan verdi.

### Başıqapazlı

## BAKI FƏHLƏLƏRİNƏ

Bu çərxi-fələk tərsinə dövrən edir indi  
Fəhlə də özün daxili-insan edir indi.

Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə  
Dövlətli olan yerdə cəsarət edə fəhlə  
Asudə nəfəs çəkməyə halət edə fəhlə  
Yainki hüquq üstə ədavət edə fəhlə  
Bu çərxi-fələk tərsinə dövrən edir indi  
Fəhlə də özün daxili-insan edir indi.

Fəhlə! Mənə bir söylə nədən hörmətin  
Axır nə səbəb söz deməyə qüdrətin <sup>olsun?</sup>  
Əl çək, bala, dövlətliyə xidmətin olsun.  
Az-çox sənə verdiklərinə minnətin olsun  
Bu çərxi-fələk tərsinə dövrən edir indi  
Fəhlə də özün daxili-insan edir indi.

Dövlətli! Amandır özünü salma bəlayə  
Fəhlə sözü haq olsa da, baxma o sədayə  
Yol vermə nəfəs çəkməyə hərgiz fəqərəyə  
Öz şə'nini puç eyləmə hər bisəru payə  
Bu çərxi-fələk tərsinə dövrən edir indi  
Fəhlə də özün daxili-insan edir indi.

Aldanma, fəqirin olamaz əqli, zəkası  
Çün yoxdur onun sən kimi pakizə libası  
Yox sərvəti, yox dövləti, yox şalı, əbası  
Var köhnə çuxası, dəxi bir təkçə qəbası  
Bu çərxi-fələk tərsinə dövrən edir indi  
Fəhlə də özün daxili-insan edir indi.

İstərsən əgər olmağa asudə cahanda  
Ta olmayasan qəmlərə aludə cahanda  
Fəhlə üzünə baxma bu bihudə cahanda  
Öz fikrini çək, ol dəxi fərsudə cahanda  
Bu çərxi-fələk tərsinə dövrən edir indi  
Fəhlə də özün daxili-insan edir indi.

Gör millətövün dərdini, axtarma davasın,  
Əl çəkmə yetimin başına, kəsmə sədasın,  
Zinhar qoyub dəhrdə bir xeyr binasın,  
Yad eyləmə, şad eyləmə millət fəqərasın,  
Bu çərxi-fələk tərsinə dövrən edir indi  
Fəhlə də özün daxili-insan edir indi.

## QAFQAZ XƏBƏRLƏRİ

### Ordubad

Şəhərimizin aksizni kəntrolyoru Libedinski cənabları qulluğundan iste fa verib xuliqanlıq mənşəbinə girmək istəyir, belə ki, ayın on səkkizində subh saat beşdə nümunədən ötrü poçta kantorida girib storoj Cəfər nam bir müsəlmanı boğurmuş, səsine qarovul saldatlar gəlib alıb buraxırlar.

### Gəncə

A Molla Nəsrəddin! Belə ki görürəm, səndə çox işlər vardır. Sənin əlindən hər iş gəlir. Dəsən ki, yox, mən inanmayacağam. Mən bildiyimi bilirəm: heç vaxt bildiyimi babama

verməyəcəyəm. Sən kaşifi-müşkülatsan. Özün də çıxıbsan meydana bu yolda çalışırsan. İndi bizim də bir müşkülümüz var, gəlsənə onu da həll edəsən; müşkülümüz budur:

"İrsad"ın 143-cü nömrəsində Hatif imzalı bir məqalə var idi. Gəncə məktəbi-ruhanisinin illik imtahanı barəsində söyləyirdi. Məqalənin məzmunu oxuyanlara mə'lumdur. Dübərə təkrar etməyəcəyəm. Hər nə isə, məqalə məktəbin müəllimlərinə xoş gəlmədi. Ona cəvabi-rədd yazmaq istədilər, amma bacarmadılar... Nə qayırsınlar, kişiləri qınamaq olmaz, adam bacarmayanda bacarmaz, güc ki deyil. Hər kimə üz tutdularsa da, kimsə cavab yazmağa razı olmadı. İndi müəllimlər qərar qoyublar ki, hər kəs o məqaləyə bir cavab yazsa, ona hər birisi bir abbası versin.

İndi gəlsənə əvvəl allahın rızasını və ikinci millətin nəfini mülahizə edib, o məqaləyə bir cavab yazasan. Canım, nə üçün yazmayasan? Kişilər bir abbası pul verirlər və bundan əlavə genə məktəbi-ruhaninin müəllimlərini müşkül-də qoymaq olmaz. İşdi özün yazmasan, ləmə-halə orasını göstər görək ki, məqaləyə cəvabi necə yazmaq olar. Qərəz, allah xatiri üçün biçarələri müşküldən qurtar.

### Cüvəllağı

### Gəncədə kitabfuruşdan

Ay Molla Nəsrəddin kişi, bəs deyil bu qədər mərdümarlıq? Ay kişi, sən mənə bazarımı kasad eyləyibsən: üç aydır ki, məndə olan kitablar heç satılmır. Qabaqdan mağil yaxşı satırdım, İndi bir neçə cild kitab var, mənə cərimə olubdur: Came'üd-də'vat 500 cild, Tə-biri-xab 300 cild, Gülsüm nənə 270 cild, Qırx sual 1600 cild. Əgər bunların pulunu göndərdin, xub, göndərməsən gedərəm Marağadan Molla Şükürün falaqqasını gətirərəm. Tiflisdə sənə ayaqlarını falaqqaya qoyub o qədər döyərəm ki, ölərsən. Bəsdir bu qədər mərdümarlıq.

Məşədi Kərbəlayı Hacı təməhkar kitabfuruş  
Təbrizi

## İBRƏT

Mo'suq xəbərlərə görə bir şəxs vəfat edib, münkirin gəlib qəbirdə onunla sual etsin, o biçarəni tanımayıb firəng dili ilə sual edib, belə ki, cavab verə bilməyib, bir neçə odlu gürz bu şəxsə vurublar. Haman şəxs üləmayi-bələdədən Hacı Gülməhəmməd axundun yuxusuna gəlib bu təfsili nağıl edib ki, bu kəfənlər ilə münkirin bizləri tanımır. Odur ki, çox təkidən bu şəhərdə bir karxana bina etdilər ki, vəfat edəne və əmmaməyə lazım olan ağı toxunsun.

## SÖHBƏT

İki xalaoğlanları Həsən və Cəbrayıl.

Həsən - Səlam əleyküm, Cəbrayıl xalaoğlu, nə vaxt gəlibsən? Kəfin yaxşıdı, Cəbrayıl?

- Oçin blaqadarım, vçera priyexal, Qasan.

- Necə, hansı biçarə yığıldı?

Cəbrayıl - Yo...x, mən deyirəm, yə'ni dünən gəldim.

- Axır sən dedin bir biçarə yığıldı.

Cəbrayıl - Yox, çünki mən urus dilində dedim, sən başa düşmədin.

Həsən - Yaxşı, sən hamısı bir ildi gedibsən, urus dilini nə tez öyrəndin?

Cəbrayıl - Pəh, urus dilini öyrənməyə lazımdır çoxusu bir ay, nəinki bir il. Bəşərtə ki, müsəlmanca danışmağı eyib biləsən.

Dünən bir gürcü uşağı bir parça kağız gətirdi. Kağızın yazısı müsəlman xətti idi. Soruşduq, haradan bu kağız sənə yetişib, cavab verdi ki, bir molla küçə ilə gedən vaxt həmin kağız onun cibindən düşdü. Kağızda həmin bu şərlər yazılmışdı:

Fələkin bir belə çövrü olacaqmı nə bilim,  
Dirilib xəstə yatanlar duracaqmı nə bilim?  
Boşa getdi iki yüz il sizə lay-lay dediyim  
Daima məhfəzeyi-cəhldə hifz eylədiyim  
Mən deyirdim sizi bilmərrə dirildənməz həkim  
Uzanıb dəsti-qəza qaldıracaqmı nə bilim?

Ey xoş ol gün ki, deyirdiz mənə  
dindikcə bəli  
Oxuyardım sizə hər ləhzə bu dadlı qəzəli  
Nə ola dəyməyə bu süfrəyə əğyarın əli,  
Vəli "Molla Nəsrəddin" çıxacaqmı nə bilim?

Çox yaman oldu bu cür dərdi fəramuş eləmək,  
Mümkün olmaz dəxi bu məş'əli xamuş eləmək  
Təzədən xalqı yatırdıb işi sərpuş eləmək  
Bizi bir loğmaya həsrət qoyacaqmı nə bilim.

Ey xoş ol gün ki, gəlirdi sizə xoş lay-layımız  
Ki, o lay-layla gəlirdi evə qəndü çayımız  
Hər nə pişsəydi ocaqlarda olurdu payımız  
Pay yerinə bizə həsrət qalacaqmı nə bilim?

**Zəbandiraz**

## LÜĞƏT

Molla Nəsrəddinin qamusül-ə'lamından  
"Fəhlə"

Məf'ul - Fəhlə olmaq.  
Təf'il - Yə'ni illər uzunluğunu fəhləlik etmək.  
Məf'ələt - Yə'ni işləyib axırda müflis olmaq.  
Əf'al - Yə'ni fəhləni pul ilə satın almaq.  
İstif'al - Yumruq ilə fəhlənin canını isitmək.  
İf'inal - Yə'ni kazakların vasitəsilə fəhləni  
lal etmək (Bakı),  
Yətəf'ül - Yə'ni fəhlənin qaranlıq bucaqlarda yatmağı.

(Mabə'di var)

## MƏKTUB

"Molla Nəsrəddin" in möhtərəm yazıçısı  
"Qızdırmalı"ya

Əfəndim! Sözlərinizdən hərarət yağır, oxuyanda insanın dil-damağı quruyur. Məqalələrinizin hədərən-pəderən olmasından belə mə'lum olur ki, bir az da titrətməniz vardır. Onun da cəhəti bulvarda gəzəndə istərşi qaradovoya börk götürmüşsən, sənə soyuq dəyibdir. Əlbəttə, mənim ərzimi qəbul edib gərək bir krantsız hamam tapasan, bir qədər tərləyib sonra suya girib fitəni başıya salıb altmış qab isti su fitənin üstündən başına tökəsən. Ondan sonra əhvalatınızı mənə yazgilən. Hərgah yaxşı olmasan, eybi yoxdur, qızdırmanı bağlaram. Eşidirəm, başınızda bir az da ağrı vardır. Haman azara hükəma istilahında nüzlə deyirlər. Qara toyuq yumurtasına bir neçə söz yazıb kışəyə tikib məsciddə tirdən asarlar. Qorxma, mən onu da cabəca edərem. İşdi hərgah bu da mənfəət etməsə, onda yəqin elə ki, sənə

göz vurublar. Bu aşağıda yazdığım duanı bir ovuc üzərliyə oxuyub od içində yandırılıb üstündən o yan-bu yana atılırsan. Duanın surəti:

Üzərliksən həvasən, Qohum ola, yad ola,  
Həzar dərdə dəvasən, Gözü bu odda yanə.  
Hər yerdə sən olasan, Atun daydı, üzərlik,  
Qada-bala sovasan. Donun ağdı, üzərlik,  
Üzərlik danə-danə, Müşkül işim düşübdür,  
Tökülsün hər zə canə, Hovdu-hovdu üzərlik.

**Hərdəmxəyal**

## POÇT QUTUSU

"Biqərəz bimənzur" cənablarına.  
Bir az səhviniz var, əfəndim: görükür ki, "Molla" nı yaxşı tanıya bilməyibsəniz, necə ki, minlərcə siztək tanıya bilmirlər. Mən elə bilirəm ki, aftabanın vəznini 2 put 21 girvənkədən əskik olsa, təharət almağa heç eyb gətirməz:

Ağdaşda "Naləkəş" cənablarına: təəccüb edirsən ki, Ağdaşda iki duxan (meyxana) ola-ola bir erməniyə dübarə izn verilib bir duxan da açsın.

Nahaq yerə təəccüb edirsən, qardaşım: belə mə'lum olur ki, Ağdaş müsəlmanlarına iki şərəbçi dükanı kifayət vermir ki, üçüncüsünə də ehtiyaclıq var. Dəxi burada bir təəccüb yeri yoxdur. Ona təəccüb elə ki, Ağdaş müsəlmanlarının birdən-birə bu qədər tərəqqisinə nədir səbəb?

Müdir və baş mühərrir: **Cəllil Məmmədquluzadə**

## E'LAN

**Teatr tamaşası iki şahı İran pulu**

Düşənbə günü zöhr vaxtı iyulun 12-sində Zeygəməlişahi-dərviş Cümə məscidinin qabağında dörd məclisə məxsus teatr gətiriləcək.

Əvvəlinci məclis - Bir balaca yastı dəmiri közərmiş od içində qızardıb dilinə, gözünə və üzünə basıb əsla tə'cir etməyəcək.

İkinci məclis - Yanındakı dərvişbeçənin gözünü dəstmal ilə möhkəm bağlayıb hər nə sual etsə, gözübağlı cavab verəcək və bir dənə iki-ağızlı qəməni qarnına və bədənində üryan olub çalib əsla kəsməyəcək.

3-cü məclis - Bir dörd arşın uzunluğunda ilan əlinə götürüb qoynuna, boynuna və bədəninin hər yerinə salıb əsla əziyyət etməyəcək, hansı ki, imtahan çün bir cücə ya qoyun gətirsələr, ilan forən onları vurub partladacaq.

4-cü məclis - Muziyatdan xatircəm olmaq üçün qəribə xətlər ilə yazılmış sehr-cadu duaları çıxardıb birini iki qəpiyə satacaq.

## ELMI-NAFE'


Bir şəxs qurbağanın dərisini müşk ilə dəbbağ eləyib, ləban yarpağı ilə təbxir edəndən sonra

			M		
		Q 21	R		4 L M
C H 39 M		K		C	

Bu tilsimi zə'fəran ilə dərinin sağ guşəsində yazıb zühəl saatında 7X7 ya bədduh ya bədduh desə, o şəxs gözəndən nihan ola bilər. Şeyxlərdən və ricalə-qeybdən başqa bir kimsə onu görə bilməz, istədiyi yerə gedər, istədiyi işi edə bilər.

**Mirzə Tərəqqə**

"Qeyrət" mətbəəsində çap olundu.



— A kişi, qoyma, bu itlər məni qapdı... (Ər və övrət)